

# Azərbaycanda əmək hüququ: əmək intizamı və maddi məsuliyyət

**Əmək intizamı əmək münasibətləri işti-rakçılarının müey-yən davranışını qaydaları-nın məcmusudur. Əmək intizamı normal səmərəli iş üçün lazımı təşkilati və iqtisadi şərtlərin yaradılması ilə təmin edilir.**

**Əmək funksiyasının yüksək peşəkarlıq səviyyə-sində yerinə yetirilməsin-də, müəssisədaxili inti-zam qaydalarına əməl edilməsində fərqlənmis işçilərə:**

- pul və ya qiymətli eşyalar hədiyyə verilir;
- elavə məzuniyyət verilir;
- əmək haqqına əlavələr edilir;
- daha yüksək mebləğde sı-ğorta edilir;
- sanatoriya-kurort mülalice-si, turist səfərləri yollayışının haqqı ödənilir;
- müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq baremə vəsatet qaldırılır və mü-kafatlandırılırlar.

**İşçilərinin aşağıdakı əsas vəzifələri vardır:**

- onun, bilavasite rəhbərinin göstərişlərini, habelə, onunla bağlanmış əmək müqaviləsinin müəyyən etdiyi xidməti vəzifələrini (əmək funksiyasını) dəqiqliyə və vicdanla yerine yetirmək;
- ona məlum olan və ya ola bilən cəmiyyətin məxfi məlumat-larını ciddi qorumaq;
- müəssisənin mülikiyətine qənaətlə yanaşmaq və onu qorumaq;
- öz iş yerini, təhkim edilmiş əmlak və avadanlığı, habelə, vəriliş ləvazimatı təmiz və saz vəziyyətdə saxlamaq, işlədiyi xidməti otaqda və ümumiyyətlə, təmizliyə riayət etmək;

- maddi dəyərlilərin və sənəd-lərin, müəyyən olunmuş saxla-ma qaydalarına şərtsiz riayət et-mək;

- iş yoldaşlarının hüquqlarına hörmətə yanaşmaq, qanuni mə-nafələrini pozmamaq;

- öz vəzifə səlahiyyətləri çə-rivəsində normativ-hüquqi sə-nədləri bilmək və öz işində tə-tbiq etmək;

- əməyinin məhsuldarlığını, peşəsinin və ya ixtisasının sə-viyyəsini artırmaq və əmək funksiyasının yerinə yetirilməsi key-fiyyətini daim yaxşılaşdırmaq;

- əmək qanunvericiliyinin tə-leblərinə əməl etmək.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 184-cü mad-dəsində göstərilir:

1. Əmək və icra intizamı işin, xidmətin xarakterinə görə aşağıdakı müəssisələrdə tərəflərin məsuliyyətini artırmaq məqsədi ilə intizam nizamnamələri ilə tənzim edilir:

a) dəmir yolu və rabitə müəs-sisələrində;

- b) dəniz və çay nəqliyyatında, habelə, balıqçılıq təsərrüfatının su nəqliyyatı donanmasında;
- c) hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində;
- ç) xüsusi təhlükəli şəraitli yeraltı işlər görülən iş yerlərində, habelə, dağ-mədən sənayesi müəssisələrində;
- d) dənizdə neft və qaz ehtiyaclarının keşfiyyatı və istismarı ilə məşğul olan müəssisələrde;

- e) hərbi sənaye müəssisələrində.

2. İntizam nizamnamələrində yalnız bu məcəllənin “Əmək və icra intizamı” bölməsi ilə müey-yen edilmişər normalardan fərqli müddəələr nəzərdə tutula bilər. İntizam nizamnamələri mövcud olan müəssisələrə digər əmək münasibətləri isə bu məcəlla ilə tənzimlənir.

3. İntizam nizamnamələri qan-unvericilikdə nəzərdə tutulmuş qaydada həmkarlar ittifaqları təşkilatının iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərefin-dən qəbul edilir.

Mükafatlandırma tədbirlərindən fərqli olaraq, əmək intiza-mının pozulmasına görə müessi-se, idarə və təşkilatın müdürüyyəti aşağıdakı tenbeh tədbirləri gö-re bilər:

- xəbərdarlıq;
- töhmət vermək;
- sonuncu xəbərdarlıq verilməklə şiddetli töhmət;

İşçi emlakı və digər sərvətler-i birdəfəlik etibarnamə və ya di-gər birdəfəlik hüquqmüəyyəne-dici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsi-ne hesabat vermək şərtile qəbul etdiğidə;

İnzibati hüquqpozmalar haqqında, yaxud cinayet, habelə, vergi qanunvericiliyi ilə cəza ve-rilməsi nəzərdə tutulmuş hərə-kət və ya hərəkətsizliyində iciti-mai təhlükəli əməllərin əlamətləri olduqda;

Əmlakını və ya digər məddi sərvətləri qəsdən korladığda, məhv etdiğidə;

Alkoqol, toksik (zəhərli) və ya narkotik maddələrdən sərxoş vəziyyətdə ziyan vurduqdə;

İşəgötürənin kommersiya sərrini yadıqda;

İşəgötürənin şəxsiyyətini le-kələyən, şərəf və ləyaqətini al-çaldan, böhtan və təhqirlərlə onun sahibkarlıq fealiyyətinə ciddi xələl gətirən mənəvi ziyan vurduqda.

İşəgötürəne vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tu-tulması işəgötürənin əmri ilə hə-yata keçirilir.

Əger işçi ziyanı tam məsuliyyət daşıdığı hallarda vurmuşdursa, onun məbləği isə iş-çinin orta əyləq əmək haqqından çoxdurənə və işçi onu könüllü olaraq ödəməkdən imtina edirse, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Məddi məsuliyyət, işçinin üzərinə o halda qoyula bilər ki:

ziyanın, həqiqətən, vuruldu-ğu aşkar edildikdə;

təqsirkarın əməli, yəni hər-

keti və ya hərəkətsizliyi qanuna zidd olduqda;

təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi ara-sında səbəbli eləqe olduqda.

Əmək qanunvericiliyi məddi məsuliyyətin əsas 2 növünü, tam və qismən ödənilmesini nə-zərdə tutur.

Qismən məddi məsuliyyət növündə işçilər ziyanı əvvəlcə-dən müeyyən olunmuş hedlərdə ödəyirlər. Bir qayda olaraq, belə müeyyən olunmuş hədd orta ay-lıq əmək haqqı qismində nəzər-də tutulur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu mad-dəsində işçinin tam məddi məsuliyyətinin 7 hali göstərilib.

Saxlanmaq və başqa məq-sədələr üçün işçiyə verilmiş əm-lakin və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə, əmək münasibətləri prosesində əmək funksiyasının xa-rakteri ilə əlaqədar olaraq işçi-nin öz üzərinə tam məddi məsuliyyət götürməsi haqqında işe-götürənle yazılı müqavilə bağ-landıqda;

İşçi emlakı və digər sərvətler-i birdəfəlik etibarnamə və ya di-gər birdəfəlik hüquqmüəyyəne-dici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsi-ne hesabat vermək şərtile qəbul etdiğidə;

Inzibati hüquqpozmalar haqqında, yaxud cinayet, habelə, vergi qanunvericiliyi ilə cəza ve-rilməsi nəzərdə tutulmuş hərə-kət və ya hərəkətsizliyində iciti-mai təhlükəli əməllərin əlamətləri olduqda;

Əmlakını və ya digər məddi sərvətləri qəsdən korladığda, məhv etdiğidə;

Alkoqol, toksik (zəhərli) və ya narkotik maddələrdən sərxoş vəziyyətdə ziyan vurduqdə;

İşəgötürənin kommersiya sərrini yadıqda;

İşəgötürənin şəxsiyyətini le-kələyən, şərəf və ləyaqətini al-çaldan, böhtan və təhqirlərlə onun sahibkarlıq fealiyyətinə ciddi xələl gətirən mənəvi ziyan vurduqda.

İşəgötürəne vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tu-tulması işəgötürənin əmri ilə hə-yata keçirilir.

Əger işçi ziyanı tam məsuliyyət daşıdiği hallarda vurmuşdursa, onun məbləği isə iş-çinin orta əyləq əmək haqqından çoxdurənə və işçi onu könüllü olaraq ödəməkdən imtina edirse, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Bu halda, məhkəmə təqsirli-

lik dərcəsini, konkret şəraitini, iş-

çinin məddi vəziyyətini və iş üz-rə əhəmiyyət kəsb edən digər halları nəzəre alaraq, müeyyən



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqların müdafisi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb*

olunmuş ziyanın məbləğini azal-da və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışış sazişini təsdiq edə bilər.

Konkret məqsədə cinayət-karcasına vurulmuş ziyanın ödənilməsinin təmin olunması müvafiq prosessual tədbirlər hə-yata keçirilir.

Qanunvericilik işəgötürənin işçiyə vurduğu ziyanın görə də məddi məsuliyyətini müeyyən etmişdir.

Selim Özdemir “Səmərəli iş heyəti” kitabında yazır ki, daxili nizam-intizam təkmilləşdirmək və bununla da, evin bünövrəsini bərkitmək istəyirikse, müeyyən məqamlara fikir verməliyik.

İştədiyiniz bir şəydən imti-na etməyin, onu müeyyən müd-dətə tezləşdirin; çünki ondan imtina etsəniz belə, o, sizin ağılı-nızdan çıxmayacaqdır.

Özünüzü tam sərbəstlik verməyin, özünüzü bəzi işləri hə-yata keçirməyə məcbur edin; sərbəst olmaq rahatlaşmağa gə-tirib çıxarır.

Hədисələrə yalnız müsbət yanaşmaqla ruhunuzu həmişə müsbət mövqeyə çəkərək, onları zərər-sizləşdirməyə çalışın.

Şüar və kredolardan istifa-de edin; dərin və mənalı fikirlərin icmali olan faydalı şuarlar hə-yat yolunu tənzimləyən işçiq-for rolunu oynayacaq.

Daxili intizamınızı pozan

amillərdən uzaq durmağa çali-şın; “yox” deməyi bacarın, bəzi hallarda en yaxın adamlarınızdan belə size ziyan dəyə biləc-yini nəzərə alın.

Hər şeyin beyində başlıdı-ğını və qurtardığını yaddan çı-xartmayın;

Daxili intizamı təmin etmək üçün bir standart seçin; pro-bələmlərlə aşib-dاشan həyatımızı, eləcə də, daxili dünyamızı ni-zamlamaq üçün en etibarlı vasi-te inamdır.

Lazimi qədər güc-qüvvət toplamadıqca mübarizəyə giriş-meyin; gözləmə mövqeyində da-yanmaq ağılsız hərəkətlərdən daha faydalı olur.

Əzmkar və məqsədyönü-lə olun; umidsızlıkdən sağ-salama tıxmaq üçün əzmkar olmaq la-zımdır.

Özünüz üçün bir neçə mad-dəlik daxili nizam-intizam qay-daları tərtib edin; bu qaydalara riayət etmədiyiniz halda, özünü-zü cəzalandırın.

Bir işi görmək üçün zəruri və kafi şərtlər təmin olunubsa, gecikmədən o işi yerinə yetirin; çünki həyata keçiriləcək bir sər-işlər sizi gözləyir.

Bir işi çətinlik çəkmədən görmək istəyirsinizsə, qırq gün fasiləsiz o işi təkrar edin; çünki az və davamlı bir iş çox six, amma fasilələrlə görülən bir işdən daha faydalıdır.

Vahid ÖMƏROV,  
Fəlsəfə üzrə fəlsəfə doktoru